

*Tənqid-i realizm və romantizm epoxası*

**Bədii əsərlərdə qeyri-real (uydurma) surət-şəxs adlarının semantikası və üslubi xüsusiyyətləri  
(Ə.Haqverdiyevin həkayələri nümunəsində)**

Akif İmanlı

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: akifimanli48@gmail.com

**Annotasiya.** Məqalədə ədəbi cərəyanlar haqqında qısa məlumat verilərək, Ə.Haqverdiyevin tənqid-i-realist cərəyanına mənsub olduğunu və onun həkayələrindəki surət-şəxs adlarının real və qeyri-real olmaqla iki qrupa bölündüyüne yığcam şəkildə toxunulmuş, yazıcıının yaratdığı qeyri-real (uydurma) Cibgir Xərguşov, Qudurğanov, Suraxanski, Çulquduzov və s. kimi surət-şəxs adlarının semantikası və üslubi xüsusiyyətləri ətraflı izah olunmuşdur.

**Açar sözlər:** tənqid, sail, aktiv, passiv, Xərguşov, Qudurğanov, Suraxanski, Çulquduzov, baqqal, çəqqal, saqqal, Kərim, Rahim, Səlim, semantika, üslub

**Məqalə tarixçəsi:** göndərilib – 07.07.2022; qəbul edilib – 20.07.2022

**Semantics and stylistic features of unreal (fictional) personal names in works of art  
(On the example of A.Haqverdiyev's stories)**

Akif Imanly

Doctor of Philological Sciences

Institute of Literature named after Nizami Ganjavi of ANAS, Azerbaijan.

E-mail: akifimanli48@gmail.com

**Abstract.** Giving brief information about literary trends, the article laconically touches on the fact that A.Haqverdiyev belongs to the critical-realist trend in Azerbaijani literature and that the personal names in his stories are divided into two groups, being real and unreal. The semantics and stylistic features of names of personages such as Jibgir Khargushov, Gudurbanov, Surakhanski, Chulguduzov and others were explained in detail.

**Keywords:** critique, sail (beggar), active, passive, Khargushov, Gudurbanov, Surakhanski, Chulguduzov, grocer, jackal, beard, Karim, Rahim, Salim, semantics, style

**Article history:** received – 07.07.2022; accepted – 20.07.2022

**Giriş / Introduction**

Bəşər tarixində növbəti kəşflərdən biri kimi bədii ədəbiyyatın yaranması öz növbəsində ədəbiyyatşunaslıq elminin formallaşmasına səbəb olmuşdur. İstər ədəbiyyat tarixciliyi, istər ədəbiyyat

nəzəriyyəsi, istərsə də ədəbi tənqid yalnız bədii ədəbiyyatın sayesində meydana gəlmüşdir və bu tərəf-müqabillər bir-birinin inkişafına ciddi təsir göstərmmiş və göstərməkdədir. Artıq ədəbiyyatşunaslıq elmi bədii ədəbiyyatı dövrləşdirmiş, saf-çürük etmiş, cərəyanlara ayırmış, onu bu və ya digər cəhətdən qiymətləndirməyə ciddi səy göstərmişdir.

**Əsas hissə / Main Part**

Müxtəlif "izm"lərdən daha çox diqqət çəkən romantizm və realizm ədəbi cərəyanlardır. Ədəbiyyatşunasların qənaətinə görə romantizm ədəbi cərəyanı realizmdən əvvəl yaranmışdır. "...Realizm üç böyük tarixi inkişaf mərhələsindən keçir və bu mərhələlərə uyğun olaraq üç böyük tarixi formada (tipdə) meydana çıxır: maarifçi realizm, tənqid-i realizm, sosialist realizmi. Birinci mühüm forma M.F.Axundovun, onun yaxın sələflərinin və yaşlı müasirlərinin (A.Bakixanov, M.Ş.Vazeh, İ.Qutqaşlı) yaradıcılığı ilə təmsil olunur və öz yeni, növbəti tarixi inkişafını XIX əsrin sonu, XX əsrin ilk rübüün maarifçi ədib və şairlərinin yaradıcılığında keçirir (S.Ə.Şirvani, N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Qənizadə və b.). Realizmin öz yeni təzahürünü tapıldığı ikinci tarixi forma ideya-bədii zirvə məqamına C.Məmmədquluzadə və M.Ə.Sabit yaradıcılığında yüksəlir, tarixon onların "molla nəşreddinçi" həmkarlarının bir çoxunun da yaradıcılığını əhatə edir (M.S.Ordubadi, Əli Nəzmi, Ə.Qəmküsər, Ə.Möcüz və s.) [1, s.7]. Demək, Ə.Haqverdiyev Azərbaycan ədəbiyyatında tənqid-i realizmin nümayəndəsi kimi müəyyənləşir. "Realizmin klassik ədəbiyyatımızda keçirdiyi en böyük dövr – "maarifçi realizm" dövrüdür. Orta əsrlərin romantikasına məxsus gözəllik və qəhrəmanlığın tablılığını burada əqlin və maarifin təbliğ üsulu əvəz edir. Burada da rasionalizm və didaktika, aqıq publisistik tendensiya hələ geniş yer tutur. Konflikt və qohramanın xarakteri, "tipik şəraitin" məzmununu əxlaqi tərbiya problemi ilə bilavasitə əlaqələndirilir. Ümumiyyətlə, maarifçi realizmdə müəllimləndən, ziyanlıdan daha səciyyəvi müsbət surət yoxdur. Silaha yox, qələmə ümidi də buradan irəli gəlir [1, s.59].

Bu müləhizəldən belə nəticə çıxmaq olur ki, Ə.Haqverdiyev nəst yaradıcılığında tənqid-i realizm, dramaturgiyasında isə daha çox maarifçi realizm ədəbi cərəyanının təmsilçisi olmuşdur. Görkəmli alimin (Y.Qarayevin) qeyd etdiyi "orta əsrlər romantikası" fikrindən də aydın olduğu kimi, dünya ədəbiyyatında romantizm ədəbi cərəyanı realizmdən çox əvvəl təşəkkül tapıb. Belə çıxır ki, Azərbaycan ədəbiyyatında romantizm realizmdən sonra yaranıb. H.Cavid, A.Səhhət, M.Hadi, A.Şaiq kimi romantiklərin yaşayıb-yaratıqları dövrə nəzər salmaqla bu fikri qəbul etmək mümkündür.

Bəlli olduğu kimi, hansı ədəbi cərəyanaya aid olmasından asılı olmayaraq ədiblər öz əsərlərində real şəxs və məkan adları ilə yanaşı qeyri-real (uydurma) şəxs və məkan adlarından da ədəbi priyom kimi istifadə etmişlər. Qeyri-real (uydurma) şəxs və məkan adlarından istifadə edən yazıçılarından biri də Ə.Haqverdiyev olmuşdur.

Ə.Haqverdiyevin həkayələrindəki surət-şəxs adlarını hadisələrdə iştirakına görə iki qrupa bölmək olar: 1. Faal (aktiv) suratlar. 2. Qeyri-faal (passiv) suratlar. Faal (aktiv) suratlar həkayədə (yxud həkayələrdə) hadisələrin gedisində yaxından iştirak edirlər. Qeyri-faal (passiv) suratlar isə həkayədə (yxud həkayələrdə) əsas ideyasının, hadisələrin dinamik inkişaf xəttinin bir obraz kimi iştirak etməyən, ancaq əsərdəki suratların dilində yada salınan, xatırlanan surət-şəxs adlarıdır. Bundan əlavə, Ə.Haqverdiyevin bədii nəsində real şəxs adları ilə yanaşı, qeyri-real şəxs-surat adları da iştirak edir. Belə adları müəllif əsərdə qarşıya qoymuş xüsusi məqsədə uyğun şəkildə, yəni həkayənin əsas ideyasına müvafiq olaraq süni adlar kimi yaratmışdır. Ədibin yaratdığı qeyri-real (uydurma) surət-şəxs adları (antroponimlər), onların semantikası və üslubi xüsusiyyətləri maraqlıdır. Belə adlar böyük bir silsilə təşkil edir. "Adə, Prişkeviçin oğlu! Sən mənə yaman deyrison?"... "Atası xəber aldı: - Ay oğul, Poroşdoviç dedin, nə dedin, o nə sözdü? - Nə bilim na sözdü... Bu təzə rus söyüşüdür" [2, s.174-175]. Prişkeviç adını Ə.Haqverdiyev özü yaradıb. Bu sözün əsas hissəsinin mənası "vurmaq, mixlamaq", məcazi mənası "böhtana salmaq, böhtan atmaq, nahaqdan günahlandırmaq"dir [3, s.732]. "Pir" həkayəsinin əsas suratlarından biri "bilyard oyunu özünə peşə edən" Əhməd oyun zamanı yaranan mübahisə və münaqışə zamanı döyüür və yuxarıda qeyd

olunan “təzə rus söyüşü ilə – “Prişkeviçin oğlu” sözləri ilə təhqir edilir. Hekayədə epizodik olaraq işlədilən həmin ifadə böyük üslubi xüsusiyyət kəsb edir. Ə.Haqverdiyev həmin ifadə ilə, əvvələ, rusların nə qədər söyüşkən olduqlarını göstərmək istəyir. İkincisi, “yeni rus söyüşü” tam yerində, hekayədə təsvi olunan hadisənin situasiyasına uyğun olaraq işlədilərək, ifadənin semantikası Əhmədin düşdüyü vəziyyəti aydınlaşdırmaqdə müüm rol oyanır.

Göründüyü kimi, Ə.Haqverdiyev hər xırda məsələyə böyük diqqətlə yanaşmış, hekayənin alt qatında nəzərdə tutulmuş əxlaqi-tərbiyəvi fikirləri ilə yanaşı, maraqlı üslubi çalarlara diqqəti cəlb etmişdir. Bir sözlə, qeyd olunan ifadə hekayənin bədii strukturuna tam uyğunlaşdırılmışdır.

Ə.Haqverdiyevin “Tənqid” hekayəsindəki qeyri-real (uydurma) surət-şəxs adları diqqəti çəkir. Cibgir Xərguşov, Qudurğanov, Suraxanski, Çulquduzov, Baqqal Kərim, Çaqqal Rəhim, Saqqal Səlim bələ adlardandır.

Bəlli olduğu kimi, XX əsrin əvvəllərində Azərbaycanda teatr tamaşaları geniş vüsət almışdı. Əsl sənətə yanaşı, zəif dram əsərləri, operettalar da meydana çıxırdı. Ə.Haqverdiyev açıq fikirli bir yazıçı mövqeyində çıxış edərək bədii üslubun gücünü, vəsitsəsi və qüdrətilə zəif, yaramaz əsərlərə öz kəskin mövqeyini bildirmək məcburiyyətində qalırdı: “... “Sail” cəmiyyətinin opera artistləri tərəfindən Cibgir Xərguşov tərəfindən təzə yazılmış “Göbəyin ağ dələmə” adlı operetta mövqeyitamaşaşa qoyulmuşdu... Xudaya, insan gərk nə qədər insafdan, höyadan, vicdandan uzaq olsun ki, bədbəxt camaatın avamlığından istifadə edib toyuq kimi gündə bir operetta yumurtlayıb, sahnəyə çıxarıb, xalqın başını qırxb, qulqunu kəsə” [2, s.179].

Mühərrir Mirza Mahmudun bu fikirləri tamamilə Ə.Haqverdiyevin öz mövqeyidir. Lakin təhdidlərin təsiri ilə Mirza Mahmudun mövqeyinin dəyişilməsi isə dövrün ictimai ziddiyətlərinin təzahür kimi çox obyektiv şəkildə qələmə alınmışdır.

Dövrün səciyyəvi cəhətlərinə uyğun uydurma adlarının seçilməsində müstəsna bacarıq nümayiş etdirir Ə.Haqverdiyev həmin adları böyük məharatla əsərin məzmununa uyğunlaşdırılmışdır.

“Tənqid” hekayəsi belə başlayır: “Süb saat on idi. “İftira” qəzətinin müdürü öz kabинəsində “İqbəl”in nömrəsini qabağına qoyub oxuyurdu” [2, s.178]. Burada “İqbəl” (1912-1915) real qəzət adıdır. “İftira” isə yazıçının yaratdığı qeyri-real (uydurma) addır. Ərab mənşəli bu sözün semantiğində “böhtən atma, böhtən” mənası dayanır [4, s.261].

Bu ad altında yazıçı, belə qəzətlərin reallıqdan nə qədər kənarlaştıqlarını, hər cür böhtən və uydurmalarla məşğul olduqlarını bildirmək istəmişdir. Dövrün digər reallığı xeyriyyə cəmiyyətinə müəllifin verdiyi “Sail” adında özünü göstərir. Ərab mənşəli sail sözünün leksik mənası “dilənçi” deməkdir [4, s.533]. Ə.Haqverdiyev xeyriyyə cəmiyyətinə belə bir adı (“Dilənçi” adını) verməklə bildirmək istəyir ki, kiçik istehlak-istehsal müəssisəsi yaradaraq gəlir əldə etmək və onun nəzdində imkanlı xeyriyyə cəmiyyəti yaratmaq əvəzinə ianə yolu ilə, dilənçiliklə ondan-bundan pul yiğməq yaranan xeyriyyə cəmiyyəti xeyriscidir, insanların kəskin ictimai bərabərsizliyinin at oynatdığı bir cəmiyyətdə əhalinin sosial durumunu cüzü də olsa, yaxşılaşdırıcı bilməz.

“Tənqid” hekayəsindəki qeyri-real surət adlarından biri Cibgir bəy Xərguşovdur. Cibgir Xərguşov tamaşaya qoyulan “Göbəyin ağ dələmə” operettasının müəllifidir. Təqdim edilən adlar ilk baxışda kobud göründür. Lakin bu, yazıçı tərəfindən düşünülmüş şəkildə edilən kobudluqdur, müəyyən məqsədə xitmət edir, üslubi əhamiyyət daşıyır, satirik mahiyyət kəsb edir. Belə ifadələr seçməklə yaxşı lazımı üslubi situasiya və ironik-satirik bədii mühitin yaranmasına nail olur. Kinaya yaranan Xərguşov familyası (soyadı) üç hissədən formalasdırılmışdır: xər+guş+ov; xər və guş fars sözləridir: xər-əşşək (uzunqlaqla, ulaq), qulş qulaq deməkdir; – ov Azərbaycanın Rusiya tərkibinə ilhaqından sonra bizim cəmiyyətimizə ayaq aqan, soyad düzəldən alınma şəkilidir. Cibgir isə, aydın məsələdir ki, cibgirən oğru deməkdir. Cibgir Xərguşovun yazdığı operettanın adı da ikrəh hissə yaradır: “Göbəyin ağ dələmə”. Satirik tip, onun mənəvi keyfiyyətlərinə və belə tiplərin fəaliyyət göstərdikləri ictimai mühitin qarşı oxucularla yaranan nifrat hekayənin tərbiyəvi təsirindən irəli gəlir. Cəmiyyətdə baş verən belə neqativ hallar tənqid-i-realitə yazıçılar üçün satira hədəfinə çevirilir, nəticə etibarilə ictimai mühitin eybəcərlilikləri kimi qələmə alınırı.

“Tənqid” hekayəsindəki Qudurğanov, Suraxanski, Çulquduzov kimi adlar da yazıçı tərəfindən yaradılan qeyri-real, uydurma adlardandır. Satirik üslub üçün səciyyəvi olan bu cür adlar əsə-

rin məzmununda ictimai dəyər yaradır, satirik meyli gücləndirir, hətta oxucularda mübarizəlik əhvalına meyl formalasdırır.

Hekayədəki Qudurğanov, göründüyü kimi, qudurğan sözündən yaradılmışdır. Dilimizdə “azğın, həddini azmiş, qudurmuş, harın” adamlara qudurğan adı verilir.

Çulquduzov şəxs-surət adındaki quduz sözü əslində quduzluq xəstəliyinə tutulmuş; qudurmuş mənasında ita, bəzən də canavara şəmil edilir. Bədii ədəbiyyatda “azğın zəlim, qəddar, qudurğan, qızırmış” anlamında məcəzi manada işlədirilir [5, I c. s.563]. Addakı “çul” sözünün mənası hər Azərbaycan türk üçün aydır: “üstündə oturmaq və ya soyuqdan qorunmaq üçün atın və bəzən başqa heyvanın belinə salınan qıldan və ya yundan toxunma qalın örtük” [5, IV c. s.454] çul adlanır. Bu söz danişqadı istehza ilə “geyim, palter” mənasında da işlədirilir.

XX əsrin əvvəllərində Bakıda geniş vüsət alan teatr və opera tamaşaları və onlarda iştirak edən aktyorlar diqqət mərkəzindəydi. Nədənsə, bəzən aktyorlar məkan adına familya düzəldən alınma şəkilçili artırmaqla özlərinə qoribə soyadı, yaxud təxəllüs götürürdülər. “Tənqid” hekayəsində arvad rolini ifa edən aktyoru Suraxanski adlandırmış Ə.Haqverdiyevin həmin yalnız meyəl iironik yanaşması kimi qəbul edilə bilər.

Suraxani Bakının Suraxani rayonunda eyniadlı mərkəz adıdır. Bəzə müəlliflərə görə, toponim guya “qonaq evi” mənasındadır. Görünür, bu, Hindistan və İrəndən buradakı atəsgahı ziyarət etməyə gələn zəvvarları yerləşdirmək üçün mövcud olan tikililərlə əlaqədar yaranmışdır. Bəzə tədqiqatçılar bu toponimi sur (ərbəcə “divar”) və xaur (farsca “ev”) sözlərindən ibarət olub, “ətrafına divar çəkilmiş yaşayış yeri” kimi izah etmişlər. Digərləri isə onun tat dilindəki sur (“isti”) və xani (“bulaq”) sözlərindən ibarət olub, “isti bulaq” mənası daşıdığını göstərmişlər. Bu mənəni qeyd edən tədqiqatçılar yaşayış məntəqəsinin ərazisində mövcud olan mineral bulaqlara əsaslanmışlar [7, s.451].

Yazıcıının ironiya və kinayəsi hekayədəki tiplərə istehza və nifrat vasitəsinə çevirilir. Demək, bədii əsərdə (yaxud bədii əsərlərdə) təsvir olunan satirik tiplərə nifrat yaranırsa, bu o deməkdir ki, yazıçı qarşısına qoymduğu ədəbi-bədii məqsədinə çatmışdır.

“Göbəyin ağ dələmə” kimi bir operettanın tamaşacıları kimlərdir? “Qudurğanov canabları... elə ki üzünü məşqəsinə tutub bu sözləri oxudu: Göbəyin ağ dələmə / Görmüşəm düymələmə... Teatroya bir uğultu düşdü ki, az qaldı divarlar uğub tökülsün. Camaatdan Baqqal Kərim, Çaqqal Rəhim, Saqqal Səlim o qədər el vurdular ki, axırdı hər üçünün ürəyi gedib yixıldılar, onları faytona qoypub evlərinə apardılar [2, s.183].

Tamaşaçı qismində verilən Baqqal Kərim, Çaqqal Rəhim, Saqqal Səlim sanki xalq danışq dilində ləqəblərlə (ayamalarla) səslənən şəxs adlarının (həm də manfi tiplərin) bədii əsərə gətirilməsidir. Şəxs-surət adlarının (antroponimlərin) bədii mətnlərdə bu cü ləqəblərlə verilməsi manfi tip amaci yaradırsa, digər tərəfdən mühüm üslubi mövqe nümayiş etdirir. Baqqal Kərim, Çaqqal Rəhim, Saqqal Səlim ifadələrində fonetik-üslubi ifadə vasitələrindən biri kimi assonas yaradılmışdır. Daha çox şeir dili baxımından xarakterik olan ritm və ahəngdarlıq yaranan assonans və alliterasiyalar bu ifadələrdə açıq-əşkar görünür: “Ə”-nin assonansı Kərim, Rəhim, Səlim şəxs adlarında öz əksini tapmışdır. Bundan əlavə, üç “aqqal” ahəngdarlığını “b”, “ç”, və “s” samit səsləri fərqləndirməklə tamamlayırlar. Əlavə ad kateqoriyasına daxil olan Baqqal, Çaqqal, Saqqal ləqəblərini üç şəxsinin xarakterik simasını müəyyənləşdirən, həm də xalq danışq dilinə məxsus qafiyələnmə-ritm yaratma sistemində uyğun şəkildə seçilən sözlardır. Baqqal “ərzəq malları satan dükançı” mənasından işlədilən sözdür. Çaqqal “əsəsan cəmdəkə qidalanan itkimilə ailəsində vəhşi heyvandır” [5, IV c., s.409]. Kişilərin üzündə və alt çənəsinin üstündə bitən tüklər saqqal adlanır [5, IV c., s.9]. Bu sözlər, yəni baqqal, çaqqal, saqqal sözləri şeir kimi səslənir, hekayənin ümumi ruhunda özüəməxsusluğu ilə səciyyələnir. Bəsliliklə, yazıçı baqqal, çaqqal, saqqal sözləri vasitəsilə təşbeh-obrazlar yaradaraq mənasız-məzmunusuz operettaya ictimai münasibətin səviyyəsini göstərir. Umu-miyətə, şəxs adlarına edilən əlavə ad kateqoriyası kimi ləqəblər (ayamalar) satirik əsərlərin ümumi məzmununu tamamlayırlar, komik vəziyyəti gücləndirməyə xidmət edir.

Bir cəhəti də qeyd etmək yerinə düşər ki, əsas ad kateqoriyasına daxil olan Kərim, Rəhim, Səlim adlarının sonunda işlənmiş “im” həmin adamları səslənmə və xarakter baxımından həm ya-

xinlaşdırır, həm də bizim cəmiyyətimizdə advermə sistemindəki qafiyələnmə prinsipini xatırladır. Bədii əsərlərdəki mənfi şəxs-surət adları (mənfi tip adları) təsvir olunan sifətləri ilə satira obyekti kimi təqdim olunur, oxucuda onlara qarşı nifrət hissi yaradır. Çünkü satirik əsərlərin əsas funksiyası məhz oxucularla mənfi tiplər qarşı qəzəb yaratmaq, yumoristik əsərlərdə isə gülüş doğurmaqdır.

Artıq bəlli olduğu kimi, "Tənqid" hekayəsindəki qeyri-real (uydurma) adları yazıçı özü yaratmışdır. Lakin bu adları Ə.Haqverdiyev uğurlu üslubi məqamda, elə həyatı reallıqlarla yaratmışdır ki, oxucu onların həyatda olduqlarına qətiyyən şübhə etmir; daha doğrusu, real həyat hadisələrində iştirak edən canlı insanlar sadəcə uydurulmuş şəxs-surət adları ilə əvəzlənmişdir ki, bu da yazıçının bədii priyomu kimi qəbul edilir. Hadisələr real həyatın özündən alındığından, sanki bu hadisələri bədii əsərlərə yazıçının yaşadığı mühitin özü diqtə edir. Əsərdə təsvir olunan surətlər isə, istər real, istərsə də qeyri-real şəxs adları olsun, bunlar həyatdakı elə adamlardır ki, oxucular onları gündəlik həyatlarında görür, tanır, yaxşılara rəğbət bəsləyir, pislərinə nifrət edirlər. Yaziçı məhz öz yanışma tarzından asılı olaraq, yaxud tənqid-i-realist mövqeyinə uyğun şəkildə həmin adamları bədii ədəbiyyata, öz əsərlərinə gətirməklə xüsusi məqsəd güdür, öz mütləqəqqi arzularının (deyək ki, məarifçilik ideyalarının) təbliğinə xidmət etmiş olur. Ədəbiyyatşunaslıqla dəfələrlə qeyd olunduğu kimi, həmin surət-şəxs adlarının timsalında satiriklər, tənqid-i-realistlər cəhaləti, avamlılığı, içtimai naqışlılığı, mənəviyyatsızlığını, məişət pozğunluğu və s. bu kimi neqativ cəhətləri ifşa edir, bu yolla cəmiyyətin saflaşması uğrunda mübarizə aparır və bunu bədii ədəbiyyatın müqəddəs vəzifəsi sayırdılar.

Mühərrir Mirza Mahmud "Tənqid" hekayəsində hadisələrin mərkəzdə dayanan yeganə real şəxs-surət adıdır. Bu addakı mühərrir sözü ərabmənşəlidir; "yazan yazıçı, məqalələr yazar" [4, s.449], indiki anlamda jurnalist mənasındadır. Ərəb dilindəki "məhmud" sözündən alınan Mahmud şəxs adının semantikasında "təriflənmiş, şöhrətlənmiş ("yaxud" şöhrətləndirilmiş), tanınmış [4, s.377] mənalarını verən apceyativ (ümumi) söz dayanır.

Bədii üslubda surət-şəxs adlarının özünəməxsus yeri vardır. Əsas funksiyası fərqləndirməyə, fərdiləşdirməyə xidmət edən şəxs adları ədəbi dilin bədii üslubunda emosionallıq, ekspressivlik yaratma keyfiyyətini də malik ola bilir. Hekayələrindəki surət adlarının seçilməsinə diqqətlə yanaşan Ə.Haqverdiyev antroponimləri əsərin ideyası, hadisələrin dinamik inkişaf xətti, həm də obrazların monəvi və zahirli xüsusiyyətləri ilə əlaqələndirmişdir. Hekayadə iştirak edən, istər real, istərsə də qeyri-real (uydurma) şəxs və soyadları (mühərrir Mirzə Mahmud, Cibgir Xərguşov, Qudurğanov, Suraxanski, Çulquduzov, Baqqal Kərim, Çaaqal Rəhim, Saqqal Səlim) aktiv (faal) antroponimlərdir. Mülliəfin (yazıcıının) dilindən deyilən: "İftira" qəzətinin müdürü öz kabинəsində "İqbal"ın nömrəsini qabağına qoyub oxuyurdu" və arvad rolinu ifa edən Suraxanskinin dilindən söylənən: "Hənsi məşhur xanəndə, Qaryağdı oğlundan başlamış, mənim kimi zəngula vura bilər?" cümlələrindəki "qəzet mütəciiri" və Qaryağdı oğlu qeyri-faşal (passiv) antroponimlər kimi qəbul edilir. Hadisələrin gedisiñə feal iştirak etmədiyindən yazıçı "qəzet müdürü" ifadəsi ilə kifayətlənmiş, onu ayrıca şəxs adıyla adlandırmaya ehtiyac duymamışdır. Qeyri-faşal (passiv) antroponimlərin də hekayənin onomastik sistemində öz yerinin, vəzifəsinin və əsərin ideya-süjet istiqamətində öz funksiyası olduğunu görmək olur. Surətlərin dilində işlənən, yada salınan qeyri-faşal (passiv) antroponimlərdən biri də, yuxarıdakı misaldan göründüyü kimi, Qaryağdı oğludur. Bollı olduğu kimi, Qaryağdı oğlu "Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndəsi, Azərbaycan SSR Xalq artisti Cabbar Məşədi İsmayılov (1861-1944) təxəllüsüdür" [6, s.387].

Yazıçı surətin (Suraxanskinin) dilində Qaryağdı oğlunu xatırlatmaqla arvad rolinun ifaçısı Suraxanski kimi lovğa, istedadsız, özündən razı bir tipi öz dili ilə ifşa edir. Öz dili ilə özünü ifşa etmək, üslubi keyfiyyət kosb edən bu növ tənqid satirik yazıçıların, o baxımından Ə.Haqverdiyevin ədəbi-bədii priyomudur. Özünü görkəmli xanəndədən üstün tutmaq mənəviyyatsız, həyatda məsləki, əqidəsi bəlli olmayan, yalnız cibini düşünən lovğa Suraxanski kimi adamlara xas əlamətdir. Onun lovğalığı oxucuda kinayədən başqa bir hiss yaratır.

**Nəticə / Conclusion**

Ə.Haqverdiyevin yaratdığı qeyri-real (uydurma) adların arxasında real, həyatı insanlar dayanır. Belə adlar yazıçının həyatda müşahidə etdiyi adamlara ünvanlaşdırılmış adlardır və belə antroponimlər hər bir surətin əməlinə, xarakterinə məhərətlə uyğunlaşdırılmışdır. Uydurma adlar, əlbəttə, yazıçının satirik priyomudur. Belə priyom, yaxud üsul ifşa edici mahiyyət daşıyır, həm də oxucuda komizmi gücləndirir, adların özü gülüş yaradır.

Bədii əsərlərdə qeyri-real (uydurma) ad yaratmaq ustalığını təkcə Ə.Haqverdiyevlə mahdudlaşdırmaq ədalətsiz mövqə olardı. Qeyri-real adların bədii ədəbiyyatata gətirilməsi tənqid-i-realistlərin bütövlükdə yaradıcılığına xas əlamət kimi qəbul edilməsi heç vaxt diqqətdən kənardə qalmır.

**Ədəbiyyat / References**

1. Karayev Y. Realizm: Sənət və həqiqət. Bakı: Elm, 1980.
2. Haqverdiyev Ə. Uca dağ başında... Seçilmiş əsərləri. Bakı: Kitab Klubu, 2016.
3. Azərbaycanca-rusca, Rusca-Azərbaycanca müasir lüğət. II nəşr. Bakı: Araz, 2014.
4. Ərəb və fars sözləri lüğəti. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1967.
5. Azərbaycan dilinin izahlı lüğəti. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, I c, 1966, II c. Bakı: Elm, 1980, III c. Bakı: Elm, 1983, IV c. Bakı: Elm, 1987.
6. ASE, X c. Bakı: ASE-nin Baş Redaksiyası, 1987.
7. Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı: Azərbaycan Ensiklopediyası NP Birliyi, 1999.
8. İsləm: Qısa məlumat kitabı (Redaktoru: prof. V.M.Məmmədəliyev). Bakı: Azərnəşr, 1985.
9. Nəzərova A. Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı: Elm və Təhsil, 2014.
10. Süleymanlı M. Şeytan (povest) / Köç. Bakı: Yaziçi, 1984.

**Семантика и стилевые особенности собственных имен нереальных (вымышенных) образов в художественной литературе (на основе рассказов А.Ахвердиева)****Акиф Иманлы**

Доктор филологических наук

Института литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: akifimanli48@gmail.com

**Резюме.** В статье дается краткая информация о литературных направлениях. Автор в обобщенной форме касается темы творчества А.Ахвердиева, указывая на то, что оно относилось к критическо-реалистическому направлению. Утверждается, что собственные имена персонажей его рассказов могут быть разделены на две группы: реальные и нереальные. Помимо того, представлено подробное объяснение семантики и стилевых особенностей имен нереальных (вымышенных) героев, таких как Джигир Харгушов, Гудурганов, Сураханский, Чулгудузов и т.д.

**Ключевые слова:** критика, попрошайка, активный, пассивный, Харгушов, Гудурганов, Сураханский, Чулгудузов, бакалейщик, шакал, борода, Керим, Рагим, Салим, семантика, стиль